

NİYƏ BELƏ DEYİRİK?

Nº2 (38), 2009

AYAĞI YARPAQ XINADA DEYİL Kİ?

Köhnə adətlərə görə qadınlar bayram və şənlik günlərində əl-ayaqlarına xına yaxırlar. Ayaqlarına xına çəkdikdən sonra əncir və ya tənək yarpağı ilə sariyib, quruyana qədər gözləyirlər. Ayaqlarına xına yaxılıb yarpaq sarıldığı müddət ərzində qadın oturmuş və ya uznamış halda qalır, yerindən tərpənmir və bir iş görmür.

Buna görə də bir işi görməyi təklif eşidərək heç bir səbəb göstərmədən həmən təklifi rədd edən adamlar haqqında "ayağı yarpaq xinada deyil ki?" deyirlər. Bu məsəldən çox vaxt bir yerə gəlməli olan adam gəlmədikdə onun hərəkətini pisləmək məqsədilə istifadə olunur.

ALNI HƏLƏ ƏHLƏD DAŞINA DƏYMƏYIB

Dini inanca görə ölü basdırıldıqdan və onu dəfn etməyə gələnlər qəbirdən 7 addım uzaqlaşdıqdan sonra ölü yenidən qalxır və qəbirdən çıxıb getmək istəyir, lakin başı qəbrin yuxarı hissəsi üzərinə qoyulmuş əhləd daşına dəyir və yalnız bu zaman o, həqiqətən öldüyünü başa düşüb rahat uzanır.

Məcəzi mənada bu məsəl, çətinlik görməmiş, hər şeyi səthi, qeyri-ciddi qəbul edən adamlar haqqında "hələ bərkdən-böşdən çıxmayıb" mənasında işlədir.

APAR BU ATI BAŞQASININ QAPISINA BAĞLA

Bir ölkənin şahı qızını başqa ölkənin şahzadəsinə ərə verir. Qaş-dاش, pul, qiymətli parçalarla dolu qırx dəvə və qırx at yükü qızına cehiz qoşur. Yolda bir gecə necə olursa yüklü atlardan biri karvandan ayrılib yolu azır və bir müddət gəzib-dolandıqdan sonra yoldan keçən bir nəfər onu tutub öz evinə aparır. Qiymətli yüksəkliyi boşaldıb gizlədir, atın şaha məxsus olduğunu başa düşüb onun izini itirməyi qərara alır və qonşu kəndə gətirərək gizlicə bir yoxsulun həyatına bağlamaq istəyir.

Bu zaman ev sahibi gəlib çıxır, bir ata, bir onun "yiyəsinə" baxıb bu işdə bir firıldaq olduğunu duyur və atı gətirənə müraciət edərək deyir:

- Qardaş, qadan alım, apar bu atı başqasının qapısına bağla! Məni xataya salma!

Məsəl, "xatam bizim başımızdan rədd elə", "nə xeyrini, nə şərini istəyirik" mənasında işlədir.

ACIN İMANI OLMAZ

Əfsanəyə görə şeytan, acıdan ölmək dərəcəsinə çatmış yoxsula dinindən dönmək, imanından əl çəkmək bahasına yağlı xörək təklif edir. Ac razı olur, lakin doyunca yeyib qarnını doydurduqdan sonra şeytana deyir:

- Mənim dindən dönməyim hesaba alınmir, çünkü ac vaxtimda imanımdan dönməyə söz vermişəm, halbuki məlumdur ki, acın imanı olmaz. Buna görə də mən o zaman olmayan imanımdan necə əl çəkə bilərdim?

Aclığın insanı hər şeyə, o ciümlədən hiylə və yalan söyləməyə belə vadər etdiyini göstərmək məqsədilə bu məsəldən istifadə olunur. Xalq çox zaman bu məsəli "Acda iman olmaz, toxda aman" şəklində işlədir.

BAYQUŞ KİMİ...

Bayquş xərabəliklərin, ucuq damların üstünə qonduğundan onu xüsusən Şərqdə viran, bədbəxtlik simvolu hesab edirlər. Böyük Nizaminin məşhur "Bayquşların sənbəti" təmsilində bayquşun xərabədən, viranədən həzz aldığı, hətta qızı üçün xərabə cehiz istədiyi göstərilir. Mövhumatçı adamların əqidəsinə görə üzərinə bayquş qonan binada yaşayan adamlar ölməli, yaxud bədbəxtliyə düşərək olmalıdır, həmin ev işə xaraba olmalıdır. Bayquşun səsi ən vahiməli və qorxunc səs hesab edilir. Bu səsi dinləməyi heç kəs arzu etmir və onu eşidən mövhumatçı adam təsadüfən baş verən bədbəxt hadisələri bayquşun ayağına yozur.

*Buna görə də həmişə ağlayan, pis, nəs sözlər danişan adama "bayquş kimi nə ulayırsan?!" və ya "niyə bayquş kimi nəhs xəbərlər verirsən?" – deyə müraciət edirlər. **

"Rəvayətli ifadələr", Bakı, 1961